

TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ ÜZRƏ 2010-CU İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR HESABAT

Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupu aşağıdakı layihələri Dünya Bankı ilə əlaqələndirmə, satınalma tədbirlərinin həyata keçirilməsi, maliyyənin idarə olunması, monitoring və qiymətləndirilmə funksiyalarını həyata keçirir:

1. Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL);
2. Dövlət Investisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi (DİKPGL);
3. Ali Təhsil Layihəsinin hazırlanması üçün Qrant Layihəsi (TF092823 nömrəli Qrant).

I. Monitoring və qiymətləndirmənin həyata keçirilməsi.

TSİİL üzrə. Layihənin monitoring və qiymətləndirmə sisteminin əsas icra indikatorlarına dair Layihənin başlanğıc dövrünə dair sorğular və müşahidə tədqiqatları həyata keçirilmiş və müvafiq hesabatlar hazırlanmışdır. Hesabatlar tərcümə edilərək Dünya Bankına təqdim edilmiş və Kurikulum Portalına yerləşdirilmişdir.

Layihə üzrə monitoring indikatorları ilə bağlı irəliləyiş barədə məlumatlar hazırlanmış və rüblük hesabatlara daxil edilmişdir.

DİKPGL üzrə. Layihə üzrə monitoring indikatorları ilə bağlı irəliləyiş barədə məlumatlar hazırlanmış və rüblük hesabatlara daxil edilmişdir.

I. Layihə tədbirlərinin əlaqələndirilməsi.

LƏQ layihələrin 2010-cu il ərzində icrası ilə bağlı Dünya Bankı ilə gündəlik qaydada əlaqə saxlamışdır.

LƏQ layihələrin 2010-cu il ərzində icrası ilə bağlı mütəmadi olaraq Dünya Bankının yerli mütəxəssisləri ilə birbaşa əlaqə də Dünya Bankının baş ofisində olan layihə üzrə rəhbər şəxslərlə videokonfrans vasitəsi ilə dəfələrlə görüşlər keçirmiş və layihə üzrə müzakirələr aparmışdır;

TSİİL üzrə. Komponentlərin/alt-komponentlərin icra planlarının yerinə yetirilməsinə köməklik göstərilmişdir. Komponent və alt-komponent koordinatorları ilə dəfələrlə görüşlər keçirilmişdir, görüşlər nəticəsində icra planları təkmilləşdirilmişdir.

LƏQ Layihənin 2-ci komponenti üzrə həyata keçiriləcək işləri müzakirə etmək üçün UNICEF təşkilatı ilə görüşlər təşkil etmişdir. Görüşlərin nəticəsi olaraq 2-ci komponent çərçivəsində nəzərdə tutulan təlimlər üçün təlimçilərin hazırlanmasını öz öhdəsinə götürmüşdür.

LƏQ UNICEF təşkilatı ilə çoxlu sayda görüşlər keçirmişdir və nəticəndə UNICEF TSİİL üzrə öz öhdəliyini vaxtında və səmərəli şəkildə yerinə yetirmişdir.

DİKPGL üzrə. Layihənin illik icra planı, layihə çərçivəsində keçirilən bütün təlimlər, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Su təchizatı və Kanalizasiya” fakültəsində tədris planının yenilənməsi işinin başlanılması, Universitet nəzdində təlim mərkəzinin açılması və layihə üzrə digər fəaliyyətlər Təhsil Nazirliyi ilə razılaşdırılmışdır.

Dünya Bankının yerli mütəxəssisləri ilə layihənin 1-ci və 2-ci komponentləri çərçivəsində keçirilən təlimlər üçün texniki tapşırıqların hazırlanmasında sıx əməkdaşlıq etmişdir.

Layihənin əsas benefisiarları olan Azəryolservis ASC və Azərsu ASC-dən əlavə olaraq digər benefisiar təşkilatlar layihə haqqında məlumatlandırılmış, layihənin işçi komissiyasına əlavə olaraq 4 təşkilatdan nümayəndələr qatılmış və layihənin 2010-cu il üçün nəticələrinə dair bütün benefisiar təşkilatlar məlumatlandırılmışdır.

Benefisiarlar tərəfindən layihənin “Ümumi mövzular üzrə potensialın gücləndirilməsi” adlı 1-ci komponenti üzrə təşkil ediləcək 5 təlim üzrə təlimlərdə iştirak edəcək işçi heyətin planlaşdırılması və bu təlimlərin texniki tapşırıqlarının hazırlanması həyata keçirilmişdir.

Layihə çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Su təchizatı və Kanalizasiya” fakültəsinin tədris planının yenilənməsi üçün ekspert cəlb olunmuşdur və Universitet nəzdində təlim mərkəzində təmir bərpa işləri həyata keçirilmişdir.

TF092823 nömrəli Qrant üzrə. 14 yanvar 2010-cu il tarixdə Bakı şəhərində Ali təhsilin maliyyələşməsi mövzusunda seminar keçirilmişdir.

15 dekabr 2010-cu il tarixdə Azərbaycan Dillər Universitetində “Azərbaycanın ali təhsil sistemində islahatlar: nailiyyətlər, problemlər və perspektivlər” adlı seminar keçirilmişdir.

II. Layihələrin həyata keçirilməsi barədə hesabatvermə.

LƏQ tərəfindən layihələrin irəliləyişinə dair rüblük hesabatlar vaxtında hazırlanaraq İqtisadi İnkişaf Nazirliyinə və Dünya Bankına təqdim edilmişdir.

LƏQ-in fəaliyyətinə dair illik və aralıq hesabatlar vaxtında hazırlanaraq Təhsil Nazirliyinin Aparatına təqdim edilmişdir.

Layihələrin 2010-cu il üçün fəaliyyət nəticələrinə dair 24 dekabr 2010-cu il tarixində Dünya Bankının Azərbaycanda Portfelinin Səmərəliliyinin Birgə İcmalı üzrə İqtisadi İnkişaf naziri cənab Şahin Mustafayevin sədrliyi və Təhsil naziri cənab Misir Mərdanovun iştirakı ilə keçirilən iclasda Layihə Əlaqələndirmə Qrupunun rəhbəri cənab Elvin Rüstəmov tərəfindən geniş təqdimat keçirilmişdir.

IV. Layihələrin maliyyəsinin idarə olunması və uçotu.

Bütün layihələr üzrə LƏQ dövlət orqanları üçün aşağıda sadalanan maliyyə hesabatlarını təqdim etmişdir:

- Maliyyə Nazirliyi üçün hesabat (rüblük və aylıq formatda);
- Hesablama Palatası üçün hesabat (rüblük formatda);
- İqtisadi İnkişaf Nazirliyi üçün hesabat (rüblük formatda);
- Vergi ödənişləri üzrə hesabat (aylıq və rüblük formatda);
- Dövlət Sosial Müdafiə Fonduna hesabat (rüblük formatda);
- Dünya Bankına Maliyyə Monitorinqi Hesabatı (rüblük formatda);

TSİİL üzrə. TSİİL-in 2009-cu il üçün auditi “Beyker Tilli – Azərbaycan” şirkəti tərəfindən 2010-cu ilin may ayında həyata keçirilmişdir.

Kredit vəsaitlərindən 1.33 milyon ABŞ dolları məbləğində vəsait xərclənmişdir.

Azərbaycan Hökumətinin iştirak payından 0,84 ABŞ dolları vəsait xərclənmişdir.

DİKPGL üzrə. Kredit vəsaitlərindən 0.87 milyon ABŞ dolları məbləğində vəsait xərclənmişdir.

Azərbaycan Hökumətinin iştirak payından 0,35 ABŞ dolları vəsait xərclənmişdir.

TF092823 nömrəli Qrant üzrə. 39.84 min ABŞ dolları məbləğində vəsait xərclənmişdir.

V. Layihənin maliyyələşdirdiyi malların, işlərin və xidmətlərin satın alınmasının Dünya Bankının satınalma qaydalarına uyğun olaraq həyata keçirilməsi.

TSİİL üzrə. Layihənin satınalma planına edilən dəyişikliklər Dünya Bankı ilə aşağıda göstərilən tarixlərdə razılaşdırılmışdır:

- 08 yanvar 2010-cu il;
- 15 may 2010-cu il;
- 14 oktyabr 2010-cu il.

Layihənin satınalma planına uyğun olaraq 2010-cu ildə 27 satınalma predmeti üzrə prosedurlar başa çatdırılmış və müqavilələr imzalanmışdır.

DİKPGL üzrə. Layihənin satınalma planına uyğun olaraq 2010-cu ildə 20 satınalma predmeti üzrə prosedurlar başa çatdırılmış və müqavilələr imzalanmışdır.

TF092823 nömrəli Qrant üzrə. Layihənin satınalma planına uyğun olaraq 2010-cu ildə 8 mövzu üzrə məsləhətçi xidmətlərinə satın alınması üzrə prosedurlar başa çatdırılmış və müqavilələr imzalanmışdır.